



**Allahverdi Eminov**

Tələbəlikdən ünlü şairləri oxuyuram, onların poeziyasını sevirməm, əzberləyirəm. Orta məktəbdə ədəbiyyat müəllimim bunu bizlərə aşılamicıdı. Onun özü ara-sıra şeir qələmə alındı. Mən bu zəruri işi qərara almışdım işləyəndə həyata keçirim. Ədəbi yığıncaqlarda, kitab disputlarında və sair meqamlarda şeirel üz tuturdum, şagirdlərimin marağını hiss edirdim. Rəşad tədbirlərin birində maraqlı sual verdi:

- Müəllim, müasir bədii əsərləri: povestlər, romanlar oxuyuram. O yazıçıların əsərlərinin adını çəkmək istəmədim. Bir gileyim var. - Duruxdu, tərəddüd edirdi - mənə belə gəldi - nə fikirləşdi səzünü dedi. - Onlar nə üçün özümüzün şairlərini, yazıçılarını ədəbiyyata gətirmirlər, obrazlarını yaratırlar. - O, yenə duruxdu, bu, anlar çəkdi. - Qısqanıqlar?

Rəşad barədə danışmışam, istedadını vurğulamışam. Sualı məni haqlı olaraq tutmuşdu:

- Həqiqətdir, tarixə üz tutular: Nizaminin, Nəsiminin, Xaqanının, Şah Xətainin, Seyid Əzim Şirvanının... surətləri haqlı olaraq əbediləmişdir ədəbiyyatda da... Bu məsələni mürəkkəbləşdirmək istəmədim. Bəzi şairləri yaddaşımın sırasına daxil elədim və ilkini Musa Yaqub oldu. Zəngin və təkrarsız yaradıcılığının lazımlıncə qiymətini almamış bir şair! Sonuncu fikrimi şagirdlərə çatdırmağa ehtiyac qalmır.

Sinifdə Rəşadın təklifinin üstünə gəldim və şairin adını çəkəndə Rəşad əlini qaldırdı:

- Müəllim, - dedi. - "Dağlar çox qəribə olur gecələr" şeirini oxumuşam, başqasını da.

Uşaqları maraq aldı qoyunu, hətta bir parça ondan xahiş etdilər ki, əzber söyləsin. Rəşad razılaşmadı.

- Müəllim, nə olar siz deyin, lap bir-iki misra. - Bu ricani Tahirəyle bir partada oturan qız elədi, qızardı. Pəncərəyə tərəf gəldim, sinfin ponaramasından qurrləndim və Rəşadın xatırlatdığı həmin şeirdən bir parçanı söylədim:

**O nədir, üfüqə qar düşüb elə,  
Bir cuna göylərdən asılı qalib.  
Girib ünsiyyətə qaranlıq ilə,  
Dərələr ucalıb, zirvə alçalıb.  
Kahalar ətrafa qaranlıq ələr,  
Dağlar çox qəribə olur gecələr.**

Sinif tam səkitlik içində idi. Yeniyetmələrin hissələrini rəsmiyətdən kənara qoyub anlaşıq müəllimin işidir. Riyaziyy-

# "Yeniyetmələr"

## Povestdən bir parça

yatdan, fizikadan, həndəsədən çıxan şagirdlər məgər gərginlik yaşamır? Axi onların beyni həlimdir, yumşaqdır, elastikdir! Ağır intellekt yükünü yalnız şeirlə, musiqiyə, rəngarlıqla yumaq olar, təmizləsin...

Mən Tahirəyə ani baxdım - müəllimin səlahiyyətidir - o, başını qaldırmış, sağ əlini çənəsinə dayamışdı. Sol əlini rəfiqəsi yüngülce tutmuşdu. Tahirənin gözlərinin dövrəsində işiq çapalayırdı. Cavan, yeniyetmə qızlarının vaxtında oyanması bakırəliyin bir əlamətidir. Onların hissələrinin tərbiyəsi mənəli şəkildə aparılmalıdır. Üçüncü sırada çəhrayı dodaqlı qız gülümsündü, baxışlarını yayındırmamışdı.

Pəncərə taxtalarının deşiklərindən günəş şüaları sıfə axırdı.

Mən yerimi dəyişdim, müəllim eyni nöqtədə dayanmamalıdır, bu, həm də uşaqların gözlərinin işığını canlandırır, diqqəti ayıq saxlayır. Lövhənin üst hissəsində riyaziyyatdan mövzunun adı pozulmamışdı - ilk dəfə gözümə dəydi: "deməli, onbirinci ağır və gərgin dərsdən çıxmışlar" - ürəyimdə piçildədəm.

Yeniyetmələr Musa Yaqubdan sevgi sətirləri gözləyirdi.

**Son mənzilin son payızı, son qatar,  
Sim qırıldı, mizrab düşdü, susdu tar.  
Mən də deyim könlüm niya sizildar,  
Qərib durnam qanad çalır görəsən?..  
Mənim sevgim harda qalır görəsən?..**

**Ot içində gül yarpağı ağappaq,  
Solub gedib al dodağı ağappaq.  
Təzə tutub kül ocağı ağappaq,  
Ocaq sönür, qaş qaralır görəsən?..  
Mənim sevgim harda qalır görəsən?..**

Musa Yaqubun doğulduğu İsmayılli rayonunu, onun kəndi Buynuzu görmüşdüm. Qərara aldım məktub yazım görüş üçün. Təklifimi Midhət müəllimə deyəndə sevindi, hazırlığa başlamağımı bildirdi və əlavə elədi ki, təhsil şöbəsinin müdürü Həmid müəllimə çatdırırmışdır. Şəhərin pərəstişkarıdır.

Şagirdlərə hələlik bir söz çatdırmadım, şairin cavabını alıbm. Axi şairlər realist olmur, Bakıda görüşlərə gedər, səyahətə çıxar, badə arxasında olar. Məktubda direktorun eməl nömrəsini yazmışdım.

Telefona laborant çağıranda, düzü, xoflandımdı:

- Çəşib geoloq qadın olar? - Ağır-ağır müəllimlər otağından çıxıb kabinetdə dəstəyi götürdü. Ürəyim sakitləşdi: - Salam müəllim. - Qalstanlı və fərdi şair səsi. Böyük şairin mərifəti. Axi, hər tanınmış şairdə adı müraciət mədəniyyəti olmur. - Sevindim, qürur duyдум, bələlərimiz, geoloqlarımız şeiri bu dərəcədə sevirlər, həm də Musa Yaqubu. - Ovqatla güldü. - Ali müəllim, ayın ikinci

şənbəsi necədir? - Soruşdu. - Vaxtınız necədir? Saat on bir necədir?.. Yaxşı, saatı dəyişdirərik. Vədələşdik.

Doqquz, on və onbirinci sınlınlara xəbərdarlıq elədim, bir yumşaq əl də çaldılar.

Midhət müəllim nə etdi? Yazmaya bilməzdəm! Əbədi-ləşdirmək borcundan qaça bil-məzdəm.

Midhət müəllim müdərətəkili çatdırında sevinib. Vaxtını deyəndə birmənalı sözü: - Ali müəllim özü gedər şairin görüşüne, sürücüm öz "Villis"ində geləcək. Oralar da meşəlikdir, dağətəyidir.

Tahirənin məlumatı vardi. Özümle gətirdiyim "Nanə yarpağı" şeirlər kitabını ona verdim. Havanisə xala qızı ilə dərs barədə səhəbet edəndə, sualını cavablandıranda çalışır kənardan da olsa baxsın, dinləsin. Onun ana baxışlarından bu hissə oxuyuram.

- Bu şeirlərdən hansını seçsən əzbərləyərsən, bircəciyini. Amma oxu, maraqlı şairdir.

Hiss elədim, səsimdə səbəst şeir eşitmək istəyir, anası üzümə tərəddüdə baxdı, deyəsən o da bu niyyətdə idı. Axi vaxtilə sevib, o da yeniyetmə olub, həyata övlad gətirib.

Fəhmim aldatmamışdı məni.

- Müəllim. - Susdu. - Unutdum, samovar çayı süzmüşəm. Eh, yaş! Yaş! - Qalxıb iki stekan çay gətirdi, Tahirə üçün yox, rəva görməmişdi şagird müəllimlə üzbəüz çay içsin. - Sevgi şeirləri yazıb Musa Yaqub? - Güldü sözlərinə. - Şairlər sevgisiz bir sətir de qələmə alammaz.

- Havanisə xala, hələ yaşa dolmamışız, yaxşı yaşamışız, rəhmətlik həyat yoldaşınız korluq çəkməyə qoymayıb. - Dərinə gedib onu keçmişə aparmاق günah olardı. Kiçik şeiri kitabdan oxudum:

**Gör kimi bilmışəm özümə yaxın,  
Eh, mənim bu sevgim nə bitməz oldu.  
Ümid üfüq kimi gözümə yaxın -  
Nə qədər yol getdim, əlyetməz oldu.**

**Yox, daha könlümü açıb sabaha,  
Dan üzü bu yolu tutmağım olmaz.  
Nə ümid sabahım açılar daha,  
Nə də o üfüqə çatmağım olmaz.**

Havanisə xalanın çayı soyusmuşdu, təessüfle stekanı o yan-bu yana çevirir, arabir qızına nəzər salırdı. Sezirdim, belə analar yeniyetmə qızlarına nəyi piçildər: öyüdücü əlaq müləhizələrini, sağlam fikri, özünü mühafizə hissini. Bu qadın yoxsulluğun gözəlliklə birləşməsinin, ailə səmimiyyətinin qüdsiyyətinin faciəsini dadmamışdı.

Tahirə kimi yeniyetmə gəncərlər döşdürü evi ismət işi ilə təravətləndirir, sevdiyi

erini qadınlıq sırrıyla zenginləşdirir. Bəli, onların qəlbə taleyin hökmü ilə dəyişir.

Mən çayımı içmişdim. Tahirə otağında şeir oxuyurdu. Havanisə xala həyətə düşmüdü, toyuq hinində dən səpirdi. Dirrikdə, ağacların günəş tutan budaqlarında qar əriyirdi.

Şairle görüş yaxınlaşmışdı, məktəbin klubunda - təmirdən yenice çıxmışdı - hazırlıq yaxşıydı. Maraqlı o idi, Musa Yaqub telefon zəngindən sonra oğlundan üç kitabı göndərmişdi. Bu, kollektivin xoşuna geldi: "Böyük şairlərdən gözel şeirlər gözləmək olar" dediklərinə eşidəndə, təklifimdən razı qaldığımı təsdiqlədim.

Şagirdlərle məşqlər etmişdim. Hər birisine sərbəstlik vermişdim, öz zövqlərile əzberləşinlər: - Unutmayın, şair təbət vurğunudur, məhabbet şeirlərinin müəllifidir. Cavan müəllimə - cəbrden dərs deyirdi, üçüncü ildi öz kəndlərdən işləyirdi - şeir söyləyəcəyini acizanə rica etmişdi: "Yerinə düşər, Cimnaz xanım, şeiri dəqiq elmlərin peşə adamları da oxuyur, sevir" - ürəyimcə fikrimi bildirdim. O, "hər şairi yox" - cavabını dedi.

Sübə vaxtı, dan yeri ağarmışdı. Bacalardan çıxan tüstü üfüqə qırıla-qırıla meyillənir, ünvansız yer axtarırdı, alovdan çıxan bu cansız şey heç qəbirlərinə çatmayıacaqdı. Günəş yol gelirdi, şəfəqlərini meşə üzərində sınaqdan keçirəcəkdi: hərərəti çatacaqdımı meşələri ağ yapınçıdan çıxarsın, dərələrdə baş qaldırımaqda olan otları silkələsin...

Sürçü dostumun əhvali yerdə ididi. Maşın siqnal verdi, dərhal həyətə düşüb maşında oturdum. İsti görüşdən sonra ana yola çıxdıq. Kənd də, kəndlər də hərəkətdə ididi: işinə gedənlər para-para yolda durub neqliyyat gözləyirdi, qadınlar bazara tələsirdi, mal-qaralar ağıldan çıxıb seherin soyuğunu burunlarından nəfəslərile qarşılıyordı. Qazlar, ördəklər "dillərində" səs çıxara-çıxara darvazadan canlarını qurtarırdılar; qelyanaltıdan sonra hava altında qidalanmaq həvəsində ididi. Vərdişkar adamların vahiməli səhbətləri başlamamışdı.

Hava dünənkindən daha mülayim idi, ayaq altında qar xışıldayı, səsi uzaqda qulağa çatırdı. Cavan - yeniyetmə qızları pəncərələrindən risq edib baxmadıqları halda, Ay solğun işığına sıqınib pəncərələrə boyanırdı: bu, çox çəkməyəcəkdi, günəşin gelişinə qədər. Təbiətin sirridir, Dünyanın bütün planetləri bir-birinin ayağını basmır, insanlar isə bir-biri əzir, çörəyini düşünmür, şəxsi干涉ləri üçün xalqını tapdalayır.

Sürçü dostum maşını ehti-yatla sürür, ona tanış olan baba-dədə yollarına baxırı. Ağacların qışa döyümlüsü yarpaqların canını qorumuşdu, zəifləri budaqlarında ağarırdı. Əhsən, qaraağaclar, qoz ağacları, palid ağacları ezmətləri ni satmamışdı soyuğa, bora-na, qasırğaya.

- Təessüf, Musa Yaqubdan oxumamışam, qonşu rayondan ola! - Qarşida çökəkdə qar ərimişdi, sulu gölməçələr emələ gəlmİŞdi. Süreti azaltdı.

- Baxın, yaşıl, göyrəngli meşələr, nəslə qurumuş ağaclar da az deyil. Dairəvi cizgiləri olan dağlar necə də yeknəsək görüñür.

Yaşlı bir kişi yolun kənarına çıxmış atın cilovunu qaydaya salır, qarınaltısını dartıb bərkidirdi. Atın üstündə şabalıdı rəngli parlaq hörəklü qız qarşidan gələn maşına, arabaya, piyadaya baxır və gülümseyirdi.

- Eşidəsən şeirlərini öz səsində. Necə şairlərimiz var! Bakıda darrıxdı, qalmadı, Buy-nuza gəldi.

- Bu, ona işarədir ki, təbiətten ayrılmak çətindir. Mən "sifarişsiz" və "xahişsiz" bir şeir parçasını bədahətən dedim. Birinci misradasa maşını yoluñ qırığına çəkdi. Susdum. Sürçü dostum qəhqəhe ilə:

- Şeiri fikri yola zillənənde eşitmək günahdır, ləzzətini anlamaq olmaz. Hə, buyur.

**Yatır sıx meşələr, səssiz-səmirsiz,  
Yatır qoca palid qol-budağıyla.  
Alçaq budaqlarda salxımlanıb buz,  
Yatır ağaçqayın son yarpağıyla.**

**Eşənek yerini itirdi quşlar,  
Çaylar gurultusuz, çöl-bayır yatır.  
Ayi zağasında acliqdan bezar -  
Yasti dabanını yalayır yatır.**

- Hə, dostum, necədir, şairdir, yoxsa? - Sınayıcı nəzərlə onu süzdüm, mənə sarı çevrilidi.

- Qadan alım, Ali müəllim, dalısını da! Qış səhəri bizə düşərli olar bu şeirdən sonra.

**Girib dağ keçisi dalda yerdə,  
Maral nəfəsiyle əridir qarı.  
Yatır cüyürüyle, yatır dağ-dərə,  
Pozur bu sükütü qar topaları.**

**Bir az yüngülləşib qalxır budaqlar,  
Onlar laj dayanır, süküt dəmidir.  
Üstü boz örtüklü yalqız budaqlar -  
Kirpiyi qovuşan gəlin kimidir.**

**Təbiət demir ki, ömür gödəlir,  
Yatır şirin-şirin, bir baxın ona -  
Onunçun arxayı uyuyur, bilir  
Bir də qovuşacaq cavaniğına.**

- Hə, dostum necədir? Onun şirin sükütə daldığını duydum, həm də ince sənətə zöqlülüyünü.

- Hayif tələsirik. Eybi yoxdur, bizim meşələrə ova apar-maq qardaşına bort!

(ardı var)